

**“Professional Financial Experts”
Məhdud Məsuliyyətli Cəmiyyəti**

**"ALMET HOLDİNG" QSC-nin (VOEN:1304730821)
01.01.2022-ci ildən 31.12.2022-ci ilədək olan dövrün konsolidə
edilmiş maliyyə hesabatlarının auditi**

BAKİ – 2023

N₂RkHoND8dEd

“14” noyabr 2023-cü il

“ALMET HOLDİNG”

QAPALI SƏHMDAR CƏMİYYƏTİNİN TƏSİSÇİLƏRİNƏ


**"ALMET HOLDİNG" QSC -nin (VOEN:1304730821) 01.01.2022-ci ildən
31.12.2022-ci ilədək olan dövrün konsolidə edilmiş maliyyə hesabatlarının auditi
üzrə
MÜSBƏT RƏY**

Biz, "ALMET HOLDİNG" QSC və onun törəmə müəssisələri "ALMET TRADING GEORGIA" LLC, "ALMET TRADING UK" LTD, "ALMET TRADING" MMC-nin 01.01.2022-ci ildən 31.12.2022-ci ilədək olan dövrün konsolidə edilmiş maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişiklik hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.

Rəyin bildirilməsi üçün əsaslar

Biz auditini Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən maliyyə hesabatlarının auditinə aid olan etik tələblərə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdi.



Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə müəssisənin maliyyə göstəriciləri üzrə aparılmış audit ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının audit baxımından və rəyimizin formalaşmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Rəhbərliyin və auditini apardığımız iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə , dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyət ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı , yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda , rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər sahibkar subyektinin xüsusi təyinatlı bölmələrinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Cəmiyyətin audit yoxlamasının aparılmasında məqsədimiz, maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.


İcraçı:

“Professional Financial Experts”

Məhdud Məsuliyyətli Cəmiyyəti (İCAZƏ-AT/254 26 Sentyabr 2022-ci il)

direktor-auditoru: Həsənov Rəşad Novruz oğlu

14 noyabr 2023-cü il



“ALMET HOLDİNG” QSC
KONSOLIDƏ EDİLMİŞ MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT
31 dekabr 2022-ci il

(manatla)

Bölümün, maddənin №-si	GÖSTƏRİCİLƏR	Qeyd	31 dekabr
			2022-ci il
60	Əsas əməliyyat gəliri	17	112,108,388.70
70	Satışın maya dəyəri	18	103,479,119.00
	Ümumi mənfəət (zərər)		8,629,269.70
61	Sair əməliyyat gəlirləri	19	325,385.10
71	Kommersiya xərcləri		1,234,897.00
72	İnzibati xərclər	20	4,044,157.20
73	Sair əməliyyat xərcləri	20	52,071.00
62 və 74	Fəaliyyətin dayandırılmasından mənfəətlər (zərərlər)		0.00
	Əməliyyat mənfəəti (zərəri)		3,623,529.60
63	Maliyyə gəlirləri		0.00
75	Maliyyə xərcləri		2,198,611.70
81	Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay		0.00
70	Vergidən azad olan gəlirlər üzrə xərclər		0.00
60	Vergidən azad olan gəlirlər		0.00
	Vergitutmadan əvvəl mənfəət (zərər)		1,424,917.90
	Mənfəət vergisi		284,983.58
	Hesabat dövründə xalis mənfəət (zərər)	21	1,139,934.32

M.Y.



“ALMET HOLDİNG” QSC
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 dekabr 2022-ci il

Bölmün, maddənin №-si	GÖSTƏRİCİLƏR	Qeyd	31 dekabr
			2022-ci il
	AKTİVLƏR		0.00
1	<i>Uzunmüddətli aktivlər</i>		0.00
10	Qeyri-maddi aktivlər	6	71,814.80
11	Torpaq, tikili və avadanlıq (əsas vəsaitlər)		2,476,102.70
12	Dəşinmaz əmlaka investisiyalar		0.00
13	Bioloji Aktivlər		0.00
14	Təbii sərvətlər		0.00
15	İştirak payı metodu ilə uçota alınmış investisiyalar		378,159.90
16	Təxirə salınmış vergi aktivləri		0.00
17	Uzunmüddətli debitor borcları		0.00
18	Sair uzunmüddətli maliyyə aktivləri		0.00
19	Sair uzunmüddətli aktivlər		0.00
	Cəmi uzunmüddətli aktivlər		2,926,077.40
2	<i>Qısamüddətli aktivlər</i>		
20	Ehtiyatlar	7	8,814,114.10
21	Qısamüddətli debitor borcları	8	16,737,081.40
22	Pul vəsaitləri və onların ekvivalentləri	9	2,146,328.20
23	Sair qısamüddətli maliyyə aktivləri		0.00
24	Sair qısamüddətli aktivlər	10	7,397,531.30
	Cəmi qısa müddətli aktivlər		35,095,055.00
	CƏMİ AKTİVLƏR		38,021,132.40
	KAPİTAL VƏ ÖHDƏLİKLƏR		
3	<i>Kapital</i>		
30	Ödənilmiş nominal (nizamnamə) kapitalı	11	420,318.20
31	Emissiya gəliri		0.00
32	Geri alınmış kapital (səhmlər)		0.00
33	Kapital ehtiyatları	12	634,205.40
34	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	13	2,445,548.60
	Cəmi kapital		3,500,072.20
4	<i>Uzunmüddətli öhdəliklər</i>		
40	Uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər		0.00
41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		0.00
42	Təxirə salınmış vergi öhdəlikləri		0.00
43	Uzunmüddətli kreditor borcları		0.00
44	Sair uzunmüddətli öhdəliklər	14	223,939.30
	Cəmi uzunmüddətli öhdəliklər		223,939.30
5	<i>Qısamüddətli öhdəliklər</i>		
50	Qısamüddətli faiz xərcləri yaranan öhdəliklər		0.00
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		0.00
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	15	3,746,992.10
53	Qısamüddətli kreditor borcları	15	4,018,043.50
54	Sair qısamüddətli öhdəliklər	16	26,532,085.30
	Cəmi qısa müddətli öhdəliklər		34,297,120.90
	CƏMİ ÖHDƏLİKLƏR		34,521,060.20
	CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		38,021,132.40

M.Y.

